

**“Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə**  
**AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU**

Azərbaycan Respublikasının Milli Məclisi **qərara alır**:

1. “Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

**İlham ƏLİYEV,**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 17 may 2005-ci il  
№ 916-IIQ

Azərbaycan Respublikasının 2005-ci il 17 may  
tarixli 916-IIQ nömrəli Qanunu ilə  
TƏSDİQ EDİLMİŞDİR

**Hərbi-nəqliyyat vəzifəsi haqqında**  
**ƏSASNAMƏ**

**I. ÜMUMİ MÜDDƏALAR**

1. Hərbi-nəqliyyat vəzifəsi, səfərbərlik zamanı və müharibə dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan xüsusi dövlət orqanlarının və müharibə dövründə yaradılan xüsusi birləşmələrin (bundan sonra - xüsusi birləşmələr) nəqliyyat vasitələri ilə vaxtında, keyfiyyətli və tam həcmdə təmin olunması məqsədilə müəyyən edilir. Bu Əsasnamədə müəyyən edilmiş qaydalar səfərbərlik hazırlığı, səfərbərlik zamanı və müharibə dövründə tətbiq edilir.

2. Hərbi-nəqliyyat vəzifəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Əsasnamədən və digər normativ hüquqi aktlardan ibarətdir.

3. Bu Əsasnamədə “hərbi-nəqliyyat vasitəsi” dedikdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunmalı dəmir yolu, su, hava, boru kəməri, avtomobil, at-araba və yükdaşıyan heyvan nəqliyyatı, motosikletlər, traktorlar, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan nəqliyyat və digər maşın və mexanizmlər başa düşülür.

4. Hərbi-nəqliyyat vəzifəsi səfərbərlik hazırlığının və səfərbərliyin tərkib hissəsidir və nəqliyyat vasitələrinin uçotu, daimi hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunması, habelə bu nəqliyyat vasitələrinin texniki sazılığının təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsindən ibarətdir.

Bu Əsasnamədə “nəqliyyat vasitələrinin təqdim olunması” dedikdə, onların Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrə və xüsusi birləşmələrə göndərilməsi, təhvil verilməsi və onların ehtiyaclarının təmin edilməsi üçün istifadə olunması başa düşülür.

5. Hərbi-nəqliyyat vəzifəsi aşağıdakılara şamil edilir:

Azərbaycan Respublikasının dövlət və yerli özünüidarəetmə orqanlarına;

mülkiyyət formasından asılı olmayaraq nəqliyyat vasitələrinin mülkiyyətçisi (sahibi) olan, habelə nəqliyyat vasitələrinin işləməsinə təmin edən təşkilatlara, o cümlədən, gəmi dayanacaqlarına, dəniz və hava limanlarına, dəmiryol stansiyalarına, neft bazalarına, yanacaq doldurma-boşaltma bazalarına, yanacaqdoldurma məntəqələrinə, nəqliyyat vasitələrinin işini təmin edən (təmir və s.) təşkilatlara (bundan sonra - təşkilatlar);

nəqliyyat vasitələrinin mülkiyyətçisi olan Azərbaycan Respublikasının vətəndaşlarına (bundan sonra - vətəndaşlar).

Hərbi-nəqliyyat vəzifəsi xarici dövlətlərin diplomatik nümayəndəliklərinə və konsul bölmələrinə, xarici və beynəlxalq təşkilatlara, onların filial və nümayəndəliklərinə, xarici şirkətlərin filial və nümayəndəliklərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.

6. Təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanına təhvil verilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

**II. HƏRBI-NƏQLİYYAT VƏZİFƏSİNİN DÖVLƏT ORQANLARI, YERLİ ÖZÜNÜİDARƏETMƏ**  
**ORQANLARI VƏ TƏŞKİLATLAR TƏRƏFİNDƏN YERİNƏ YETİRİLMƏSİ QAYDALARI**

7. Dinc dövrdə hərbi-nəqliyyat vəzifəsi hərbi nəqliyyat vasitələrinin uçuşu ilə bağlı tədbirlərin keçirilməsi, habelə səfərbərlik tapşırıqlarına uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunan hərbi-nəqliyyat vasitələrinin vaxtında hazırlanması və bu nəqliyyat vasitələrinin texniki sazılığının təmin edilməsi yolu ilə həyata keçirilir.

8. Səfərbərlik zamanı və müharibə dövründə hərbi-nəqliyyat vəzifəsi səfərbərlik tapşırıqlarına uyğun olaraq hərbi-nəqliyyat vasitələrinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrə və xüsusi birləşmələrə texniki saz vəziyyətdə təqdim olunması yolu ilə həyata keçirilir.

9. Hərbi-nəqliyyat vəzifəsinin yerinə yetirilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət orqanlarına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının yerli özünüidarəetmə orqanlarına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən, təşkilatlara isə qanunvericiliklə müəyyən edilmiş qaydada səfərbərlik tapşırıqları müəyyən edilir.

10. Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunan hərbi-nəqliyyat vasitələrinin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

11. Hərbi-nəqliyyat vasitələrinin uçuş qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

12. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin hərbi-nəqliyyat vasitələri ilə təmin olunması qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

13. Hərbi-nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının və nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan təşkilatların nümayəndələrinin iştirakı ilə birlikdə həyata keçirilir.

14. Təqdim olunan hərbi-nəqliyyat vasitələrinin götürülmə limiti və faiz normaları, habelə nəqliyyat vasitələrini təqdim etməkdən azad olunan dövlət orqanlarının və təşkilatların siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

15. Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunan hərbi-nəqliyyat vasitələrinin səfərbərlik hazırlığını və texniki sazılığını təmin edən tədbirlərin və məcburi tələblərin siyahıları, habelə uçuş və hesabat sənədlərinin nümunələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

16. Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunan hərbi-nəqliyyat vasitələrinin səfərbərlik hazırlığının təmin olunması sahəsində təşkilatların vəzifələri aşağıdakılardır:

müvafiq icra hakimiyyəti orqanının nümayəndələri ilə birgə nəqliyyat vasitələrini seçmək;

hərbi-nəqliyyat vasitələrini Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunmağa hazır vəziyyətdə saxlamaq; hərbi-nəqliyyat vasitələrində xüsusi qurğuların yerləşdirilməsi məqsədilə hazırlıq tədbirləri görmək, səfərbərlik tapşırıqlarına uyğun olaraq səfərbərlik üçün zəruri ehtiyatların yığılmasını, saxlanılmasını və təzələnməsini təmin etmək;

qanunvericiliyə uyğun olaraq hərbi-nəqliyyat vasitələrinin mövcudluğunu və texniki vəziyyətini yoxlamaq;

müvafiq icra hakimiyyəti orqanına nəqliyyat vasitələrinin mövcudluğu və texniki vəziyyəti barədə məlumatlar vermək.

17. Hərbi-nəqliyyat vasitələrinin səfərbərlik hazırlığını yoxlamaq məqsədilə təşkilatlar aşağıdakı orqanların nümayəndələrinin işlərinə şərait yaratmalıdırlar:

Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının;

yerli özünüidarəetmə orqanlarının;

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin.

18. Səfərbərlik zamanı və müharibə dövründə hərbi-nəqliyyat vasitələrinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrə və xüsusi birləşmələrə verilməsi qaydaları, qəbul məntəqələri və təqdim olunma müddətləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu barədə müvafiq məlumatlar dinc dövrdə təşkilatlara çatdırılır.

19. Təşkilatlar hərbi-nəqliyyat vasitələrini Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrə və xüsusi birləşmələrə qəbul məntəqələrində müəyyən olunmuş müddət ərzində müvafiq sənədlərlə, texniki saz vəziyyətdə, habelə hərbi-nəqliyyat vəzifələrinə aid Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş normalara uyğun olaraq təqdim edirlər.

20. Hərbi-nəqliyyat vasitələrinin qəbul məntəqələrinə çatdırılması, onların üzərində xüsusi qurğuların quraşdırılması üçün hazırlıq tədbirlərinin görülməsi, hərbi-nəqliyyat vasitələrinin yenidən təchiz edilməsi, yaxud təchizatının tamamlanması işləri təşkilatların öz daxili imkanları hesabına aparılır.

21. Müvafiq icra hakimiyyəti orqanları onlara təqdim olunmaq üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrini (vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələri istisna olmaqla) dinc dövrdə aşağıdakı hallarda cəlb edə bilər:

səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi üzrə təlim və məşqlərin keçirilməsi zamanı;

hərbi-nəqliyyat vasitələrinin üzərində xüsusi qurğuların quraşdırılması və yaxud təchizatının tamamlanması üçün sınaq tədbirlərinin aparılması, onların üzərində quraşdırılmış xüsusi qurğuların müvafiq şəkildə sınağı, hərbi-nəqliyyat vasitələrinin təqdim olunması ilə bağlı təlimlər zamanı.

Bu hallarda cəlb olunan hərbi-nəqliyyat vasitələrinin miqdarı və cəlb olunma müddətləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

22. Bu Əsasnamənin 21-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri dinc dövrdə müvafiq icra hakimiyyəti orqanlarına 10 gün müddətində cəlb olunduqda, onları idarə edən mülki vətəndaşlar da ezam oluna bilərlər. Bu vətəndaşların əməkhaqqının ödənilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.

### **III. HƏRBI-NƏQLİYYAT VƏZİFƏSİNİN VƏTƏNDAŞLAR TƏRƏFİNDƏN YERİNƏ YETİRİLMƏSİ QAYDALARI**

23. Vətəndaşlar hərbi-nəqliyyat vəzifəsini müharibə dövründə mülkiyyətində olan nəqliyyat vasitələrini müvafiq icra hakimiyyəti orqanına təqdim etməklə həyata keçirirlər. Bu halda vətəndaşlara onların nəqliyyat vasitələrinin təhvil verilməsini təsdiq edən sənədlər verilir.

24. Vətəndaşlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunmalı nəqliyyat vasitələrinin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

### **IV. NƏZARƏT VƏ HESABAT**

25. Azərbaycan Respublikasının dövlət orqanları, yerli özünüidarəetmə orqanları və təşkilatlar Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının sorğusuna əsasən nəqliyyat vasitələrinin mövcudluğu və texniki vəziyyəti barədə məlumatları təqdim etməlidirlər.

26. Hərbi-nəqliyyat vasitələri haqqında dövlət hesabatının təqdim olunması qaydaları və forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

27. Hərbi-nəqliyyat vasitələrinin səfərbərlik hazırlığına nəzarət Azərbaycan Respublikasının dövlət orqanlarına, yerli özünüidarəetmə orqanlarına və təşkilatlara həvalə olunur və bu nəqliyyat vasitələrinin səfərbərlik hazırlığını, onların uçotunun təşkilini yoxlama bu Əsasnamənin 16-cı bəndində göstərilən tədbirlərin aparılması zamanı həyata keçirilir.